

**Ag₂Te KRİSTALININ FAZA KEÇİDİ OBLASTINDA
İSTİLİK TUTUMUNUN TEMPERATUR ASILILIĞININ TƏ'YİNİ**

F.F.ƏLİYEV, G.P.PAŞAYEV, T.F.YUSİFOVA

Azərbaycan EA Fizika İnstitutu
370141, Bakı, H.Cavid prospekti, 33

Məqale kristallarda faza keçidini (FK) aşkar etmək üçün qurğu yaradılmasına və FK-də istilik tutumunun temperatur asılılığının $C_p(T)$ müəyyən olunmasına həsr olunmuşdur. Tədqiqat obyekti olan Ag₂Te kristalının FK-də $C_p(T)$ asılılığı müəyyənmişmiş və nəticə çıxarılmışdır ki, $\alpha \rightarrow \beta$ keçidi bir-birini əvəz edən üç qeyri-mütənasib fazalarla baş verir.

GİRİŞ

Faza kecidlərinin (FK) termik analiz (TA) yolu ilə fiziki-kimyəvi xassələrinin tədqiqatı geniş tətbiq olunur.


Mə'lumdur ki, FK-nin (I növ) əsas xüsusiyyətlərindən biri istiliyin ayrılması və udulması ilə müşahidə olunmasıdır ki, bu zaman materialın istilik tutumu çox sürətlə dəyişir. FK oblastında istilik tutumunun temperatur asılılığının tə'yini isə öz növbəsində materialda struktur çevriləməsi prosesini analiz etməye imkan verir. Bu məqsədə təklif olunan məqale TA üçün yaradılan en optimal qurğudan və istilik tutumunun temperatur asılılığının öyrənilməsinə həsr olunmuşdur.

ÖLÇÜ METODİKASI

TA-in aparılması üçün en çox istifadə olunan qurğu [1]-də təsvir olunmuşdur. Bu qurğuda nümunə və etalon silindirik tigelin içərisində yerləşmişdir (burada etalonun kütləsi 0,7 qramdır). Sistemi bərabər qızdırmaq, hava konvensiyası və nümunə ilə etalon arasındaki istilik mübadiləsinin qarşısını almaq üçün tigeller yuxarısında termocütün çıxmına imkan yaradan iki simmetrik deşiyi olan preslənmiş azbestlə bağlanmış ağır latun bloka bərkidilmişdir. Bu qurğuda aşağıdakı bəzi çatışmamazlıqlar vardır:

- nümunə ilə tigel arasında temasın pis olmasından, FK-də ayrılan istilik miqdarnının təyininde xətanın böyük olması;
- etalonun kütləsinə məhdudiyyət qoyulması;
- nümunə və etalonun toz halında olması;
- tigellərdə vakuumun olmaması.

Yuxanda göstərilən çatışmamazlıqları aradan qaldırımaq məqsədile biz aşağıdakı qurğunu (Şəkil 1) təklif edirik. Nümunə (1) və etalon (2) istilik və elektrik keçirməyən materiala (3) bərkidilir. Sistemin temperaturunu ölçmek üçün etalonun üzərinə termocüt (4), nümunə və etalon arasındaki temperatur fərqini (ΔT_y) ölçmek üçün isə (5) differensial termocütündən (mis-konstantan) istifadə olunur. Bütün sistem (6) qurğusunda [2] yerləşdirilmişdir. Sistemin temperaturunun istenilen qədər dəyişmək üçün (7) elektrik qızdırıcısından istifadə olunur. ΔT_y -in gərginlik düşgüsü özü qeyd edən N302 markalı, termocütün potensialı isə Ş302 markalı voltmetr ilə qeydə alınır. Alınan təcrübə nəticələr [2,3] işlərində verilmişdir.



Şəkil 1. Termik analizin aparılması üçün qurğu.

İSTİLİK TUTUMUNUN HESABLAMA METODU

$\Delta T_y(T)$ -ə zaman asılığının həndesi forması tədqiq olunan nümunə və etalon arasındaki istilik mübadiləsi ilə əlaqədardır (proses adiabatik şəraitdə gedir).

Istilik miqdarının dəyişməsini hesablamaq üçün nümunədəki temperatur fərqi (ΔT_y) bilmək lazımdır:

$$\Delta Q = C_p(T) m \Delta T, \quad (1)$$

burada:

$$T = T_b + Vt \quad dT = V dt$$

Bu ifadələrdə T_b -başlanğıc temperatur, V -sistemin qızdırılma sür'əti ($V=1.3 \text{ K/dəq.}$), t isə FK-nin başvermə müddətidir.

$C_p(T)$ -ni (1) ifadəsindən təyin edək:

$$C_p(T) = \frac{1}{m} \frac{1}{V} \frac{dQ}{dt}. \quad (2)$$

Əgər nəzərə alsaq ki, $C_p = C_{p0} + C_p(T)$, onda:

$$C_p = C_{p0} + \frac{1}{m} \frac{1}{V} \dot{Q}(t) \quad (3)$$

olar. (3) ifadəsində C_{p0} -FK-nə qədər olan istilik tutumudur.

Mə'lumdur ki, [2]:

$$Q(t) = k \frac{\hbar b}{2} \frac{\mu}{mv} = k \frac{\mu}{mV} S(T), \quad (4)$$

haradəki $T < 473 \text{ K}$ $k=0,67$, $T > 473 \text{ K}$ olduqda $k=0,76$.

$S(T)$ burada $\Delta T_y(T)$ əyrisinin sahəsidir. (4) ifadəsini (3) də nəzərə alsaq:

$$C_p = C_{p0} + k \frac{\mu}{(mV)^2} S(T) \quad (5)$$

olar.

$\Delta T_y(T)$ funksiyasını analitik şəkildə aşağıdakı kimi seçmək olar:


$$\Delta T(T) = b^2 T + \frac{A}{a} [cha(T - T_0)]^{-1} \quad (6)$$

"A" və "b" emsalları nəzəri və təcrübə əyrinin ən kiçik kvadratlar metodu ilə müqayisəsindən təyin olunur. "A" və "b" qiymətləri cədvəldə verilmişdir. "a" və "T₀" i se [3]-dən götürülür. $\Delta T(T)$ asılılığının integrallı $S(T)$ -ni verir:

$$S(T) = \int_T^{T+1} b^2 T dT + \frac{A}{a} \int_T^{T+1} [cha(T - T_0)]^{-1} dT \quad (7)$$

T_n başlanğıc və son temperatur intervalında dəyişir. (7)-ni (5) ifadəsində nəzəre almaqla üç müxtəlif Ag_2Te kristalı üçün $C_p(T)$ hesablanmışdır (şəkil 2).

Şəkil 2.
İstilik tutumunun temperatur asılılığı.



Ag₂Te KRİSTALININ FAZA KEÇİDİ OBLASTINDA İSTİLİK TUTUMUNUN TEMRERATUR ASILILIĞININ TƏ'YİNİ
ALINAN NƏTİCƏLƏRİN ANALİZİ

Mə'lumdur ki, [2] 390-450K temperatur intervalında Ag₂Te kristalində üç ardıcıl FK baş verir ki, bu isə xüsusi istilik tutumuna (C_p -yə) tə'sir etmalıdır. $C_p(T)$ -nin bu cür dəyişməsi qeyri-mütənasib fazaların olması ilə izah edile bilər. Bu fərziyyə hətta $\Delta T_y(T)$ -nin temperatur histerezisinin olması [2] ilə də təsdiq olunmuşdur. Belə ki, histerezis kristalın fiziki xassələrinin temperatur tsiklinde baş verirsa, bu keçid fazalarının qəfəs sabitlerinin qeyri-mütənasib olması ilə əlaqədardır. Ag₂Te kristalının strukturunda histerezis təbiətə qeyri-mütənasib fazanın feza dalğalarının modulyasiyası hesabına qeyri-bircinsilik yaradır ki, bu da Ag₂Te qəfəsində dalğaların (o biri fazanın) möhkəmlənməsinə və diskretliyinə imkan verir. Başqa sözə, temperatur tsikli zamanı qeyrimütənasib fazanın əvvəlki fazaya (α) çevrilmesi gecikir ki, bu da Ag₂Te kristalının fiziki xassələrində histerezis yaranmasına öz tə'sirini göstərir.

Beləliklə güman etmək olar ki, Ag₂Te kristalında $\alpha \rightarrow \beta$ keçidi qeyri-mütənasib qəfəslerin növbə ilə dəyişməsi hesabına baş verir.

Cədvəl 1

Ag₂Te kristalının faza keçidlərində termik parametrləri

NÜMUNƏ	Keçid	a, K ⁻¹	b·10 ³	A	T _b , K	T _c , K	T _o , K
Ag ₂ Te+0,75at%Te	$\alpha \rightarrow \alpha'$	0,34	1,0	0,85	385	403	394
	$\alpha' \rightarrow \beta'$	0,47	1,2	1,20	410	421	416
	$\beta' \rightarrow \beta$	0,30	2,3	0,60	422	438	430
Ag ₂ Te+0,25at%Te	$\alpha \rightarrow \alpha'$	0,33	2,7	0,46	384	400	393
	$\alpha' \rightarrow \beta'$	0,42	1,2	3,36	404	421	414
	$\beta' \rightarrow \beta$	0,33	1,2	0,56	422	445	430
Ag ₂ Te	$\alpha \rightarrow \alpha'$	0,31	1,7	0,32	394	406	400
	$\alpha' \rightarrow \beta'$	0,42	1,4	1,60	406	420	416
	$\beta' \rightarrow \beta$	0,30	1,6	0,48	422	439	432

*«a»-nın qiymətləri [3] işindən götürülmüşdür. T_b və T_c vaşlanğıc və son temperaturlardır.

1. К.П.Мамедов, М.Ф.Гаджиев, З.Д.Нуриева, З.И.Сулейманов. Сбор., Некоторые вопросы экспериментальной и теоретической физики. Баку, (1977) 203.
2. С.А.Алиев, Д.Г.Араслы, З.Ф.Агаев, Ш.С.Исмаилова, Э.И.Зулфугарлы, Изв.АН Азерб. ССР, сер. физ.-тех. и мат. наук, 6 (1993) 67.
3. С.А.Алиев, Ф.Ф.Алиев, Г.П.Пашаев, Неорганические материалы, 29 (1993) 1073.
4. С.А.Алиев, Ф.Ф.Алиев, З.С.Гасанов, ФТТ, 40 (1998) 1963.

TEMPERATURE DEPENDENCE DETERMINATION of HEAT CAPACITY of the CRYSTALS
Ag₂Te in the REGION of PHASE TRANSITION

F.F. ALIYEV, G.P. PASHAYEV, T.F. YUSIFOVA

The plant for phase transition detection in crystals was offered in the article. The thermal analysis (ΔT_g) was carried out as well as temperature dependence of heat capacity $C_p(T)$ was determined for three samples of Ag₂Te crystal at the region of phase transition. It can be supposed that $\alpha \rightarrow \beta$ transition in Ag₂Te crystal was followed by consecutive replacement of crystal structures that were passed through disproportionate states.

ОПРЕДЕЛЕНИЕ ТЕМПЕРАТУРНОЙ ЗАВИСИМОСТИ ТЕПЛОЕМКОСТИ КРИСТАЛЛОВ
Ag₂Te В ОБЛАСТИ ФАЗОВОГО ПЕРЕХОДА

Ф.Ф. АЛИЕВ, Г.П. ПАШАЕВ, Т.Ф. ЮСИФОВА

В работе предложена установка для обнаружения фазового перехода (ФП) в исследуемых кристаллах. С помощью этой установки проведен термический анализ (ΔT_g) и установлена температурная зависимость удельной теплоемкости $C_p(T)$ в трех образцах Ag₂Te при ФП. По данным $C_p(T)$ можно предположить, что $\alpha \rightarrow \beta$ переход в Ag₂Te сопровождается последовательной сменой структур, проходящих через несоразмерные состояния.

Редактор: С.Мехтиева